


ONA.-2019.- 17 aprel.

Prezident Kitabxanasının “Bakı” elektron resursu təqdim edilib




Bakı dünyanın ən gözəl və böyük şəhərlərindədir. Müxtəlif dövrlərdə Şirvanşahlar dövlətinin, Bakı xanlığının, Bakı quberniyasının, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Müstəqil Azərbaycan dövlətinin paytaxtı kimi, Bakı şəhəri günbəgün daha da gözəlləşir və inkişaf edir.

Bakıda və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmışlar. Buna səbəb Bakının Xəzər dənizinin sahilində, şimaldan-cənuba, qərbdən-şərqa gedən miqrasiya və ticarət yollarının kəsişməsində yerləşməsi, zəngin neft və qaz yataqlarının mövcudluğuudur.

Prezident Kitabxanasının amakdaşlarının Azərbaycan, İngilis və rus dillərində hazırladığıqlar “Bakı” layihəsi qədim dövrlərdən bu günə kimi Bakının keçdiyi tarixi yolu izləyir və onun müxtəlif aspektlərdən real mənzərəsini canlandırır.

Bakının tarixinə aid sənədlər, məşhur bəliklər haqqında biografiq məlumatlar, köhnə və müasir Bakının foto və video qalereyaları, Bakı haqqında müxtəlif dillərdə yazılmış kitab və məqalələrin elektron versiyaları və bibliografiq məlumatlar layihədə öz əksini tapmışdır.

E-Kitablar



Bakı şəhərinin tarixi keçmişi, müasir vəziyyəti haqqında onlara dolğun, sistemli və dəqiq məlumatın çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilis və rus dillərində “Bakı” elektron resursunu işləyib hazırlayıblar.

Prezident Kitabxanasından ONA-ya bildirilib ki, Kitabxananın fondlarına daxil olan materiallardan istifadə edilməklə hazırlanan resursun kontenti 10 fəsildən, 40 bölmədən ibarətdir.

17 aprel 2019-cu ildə Kitabxananın saytında yerləşdirilən elektron resursun 14 bölmədən ibarət birinci fəslə “Tarix” adlanır. Bu fəsildə Bakı tarixinin ən qədim dövrdən günümüzə qədər bütün mərhələləri xronoloji ardıcılıqla ayrı-ayrı mətnlərdə istifadəçilərin nəzərinə çatdırılır. Həmin fəslin “Səyyahlar Bakı haqqında” bölməsində müxtəlif vaxtlarda Abşeron yarımadasında və Bakıda olmuş səyyahların şəhər haqqında təəssüratları əksini tapıb.

Resursun ikinci fəslə “Paytaxt” adlanır və 8 bölmədən ibarətdir. Həmin bölmələrdə Bakı şəhərinin inzibati-ərazi bölgüsü, əhalisi haqqında dolğun məlumat verilmiş, şəhərin iqtisadiyyatı, təhsil, mədəniyyət, turizm və idman sahələri ayrı-ayrılıqda təhlil edilmişdir. Bu fəsildə həmçinin Bakı şəhərinin rəmzləri və atributları haqqında materiallar tarixi ardıcılıqla işıqlandırılıb.

“Bakı” elektron resursunun “Memarlıq” adlanan fəslə 5 bölmədən ibarətdir. Bu fəsildə Bakının qədim dövrlərdən başlamış müstəqillik dövrü də əhatə olunmaqla şəhər memarlığının inkişaf mərhələləri xronoloji ardıcılıqla əks etdirilmişdir. Bakının ən qədim hissəsi olan İçərişəhər və onun dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri haqqında bu fəsildə əyani təsvirlərlə ayrı-ayrılıqda məlumat verilmişdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının bir sənaye şəhəri kimi formalaşdığı dövrün memarlığına ayrıca bölmə həsr edilmişdir. Sovetlər dövründə Bakı şəhərinin görkəmi bir sıra nadir memarlıq inciləri ilə daha da zənginləşmişdir. Bakı memarlığının həmin dövrü də ayrıca bölmədə işıqlandırılmışdır. Bu fəslin “Müstəqillik dövrü” adlanan növbəti bölməsində müasir və eyni zamanda da özündə milli xüsusiyyətləri birləşdirən yeni yaşayış komplekslərinin salınması, parkların, inzibati və ictimai binaların inşa edilməsi, yeni-yeni memarlıq abidələrinin ucaldılması haqqında ətraflı məlumat verilmişdir. Həmin fəslin

sonuncu bölməsi “Köhnə və yeni adlar” adlanır. Bu bölmədə köhnə Bakının küçələrinin və meydanlarının müasir adlarla qarşılığını özündə əks etdirən siyahı oxuculara təqdim edilir.

Resursun növbəti fəslı “Sənədlər” adlanır. Bu fəsildə Bakının tarixinə dair sənədlər “Orta əsrlər”, “Rusiya imperiyası dövrü”, “Xalq Cümhuriyyəti dövrü”, “Sovetlər dövrü” və “Müstəqillik dövrü” adlanan bölmələrdə toplanıb.

“Xronologiya” adlanan fəsildə qədim dövrdən bu günümüzə qədər Bakının tarixində baş vermiş mühüm hadisələrin qısa xronologiyası əksini tapıb.

Resursun növbəti fəslı “Görkəmli şəxslər” adlanır. Bu fəsildə Bakıda doğulan, ölkə və dünya miqyasında dövlətçilik, elm və texnika, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi xidmətləri olan şəxslər haqqında qısa bioqrafik məlumatlar əlifba düzülüşü ilə verilib.

“E-Resurslar” fəslinin “E-kitablar” bölməsində Bakı şəhərinin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, memarlığına, görkəmli bakılılara aid Kitabxananın fonduna daxil olan müxtəlif dillərdə 120-yə yaxın kitabın elektron versiyaları toplanıb. Həmin kitabların bir qismi kitabxananın Nadir ədəbiyyat fondunda saxlanılır və XX əsrin əvvəllərində nəşr edilib.

“E-məqalələr” bölməsində isə Azərbaycan, rus və ingilis dillərində Bakı şəhərinə aid 166 məqalənin elektron versiyası istifadəçilərə təqdim edilir.

Resursun “Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondlarına daxil olan Bakı şəhərinə aid müxtəlif dillərdə 530 kitabın biblioqrafik təsvirləri toplanıb.

“Bakı” elektron resursunun maraqlı fəsillərindən biri də “Fotoqalereya” adlanır. Bu fəsildə 100-dən artıq nadir şəkillər “Köhnə Bakı” və “Müasir Bakı” başlıqları altında istifadəçilərə təqdim edilir.

“Videoqalereya” adlanan sonuncu fəsildə köhnə və müasir Bakıya həsr olunmuş sənədli filmlər toplanıb.

<http://bakucity.preslib.az> ünvanında təqdim edilən elektron resursun materialları müntəzəm olaraq yenilənir.